

Novruzov Məhəmmədəli Əbülfəqəs 1 fevral 1911-ci ilde Şuşa rayonunun Malibeyli kəndində anadan olmuşdur. Onun usaqlıq illeri kənddə keçmişdir. 1918-ci ilde birinci sinfə getmiş, 1925-ci ilde VII lillik kənd məktəbinə elə qiyamtlarla oxumış, Stepanakert (Xanlı) şəhərində yerləşən azərbaycan məktəbinin X sinfini müvafiqiyyatla bitirmişdir. Həmin il o, Ağdamda yerləşən iki lillik pedagoji institutu da əla qiyamtlarla vurmuşdur. Sonra təyinatlı bir neçə il Ağdam rayonunun kəndlərinin bərində riyaziyyat mülliimi işləmişdir. Ümumiyyətə, o, 1935-ci ilədək mülliim etmişdir. Həmin ilə Azərbaycan diviziyanının birinci alayında qulluq edən gənc əsgər Məhəmmədəlini sıfır şöbəye çağırırdı. Burada ona Azərbaycan SSR Xalq Daxili İşlər Komissariyində iş göndərildi. Təkif olundu. O, məmənyətə rəqizli verir və həmin gündən öz tələyini məlis orqanlarına bağlayır.

CƏSUR ÇEKİST

NOVRUZOV MƏHƏMMƏDƏLİ ƏBÜLFƏQƏSİM OĞLU



1969-cu ilin iyun ayında Bakı şəhər məlis idarəsinin iclas salonunda qocaman məlis işçiləri ile görüş keçirildi. Burada ölkəmizin müxtəlif güşələrindən keçmiş məlis işçiləri də davet olunmuşdu. Ağ saçı bir kişi sovet məlisiinin keçdiyi şanlı yoldan səhər açıq, gənc məlis işçilərinə xatirələrə dolu məlis heyatından məraqi hadisələr danışır. Bu respublikamızın meşhur, tanmış məlis işçisi, ömrünün 25 ilindən çoxunu bu çətin və şərəfi peşəyə hər etmiş həmşerimiz, istəfədə olan podpolkovnik Məhəmmədəli Novruzov idi.

Gelin bu qocaman çekistin həyat kitabını bəzi şanlı sehifələrini vərəqəyek.

Ela həmin il Məhəmmədəli Novruzovu Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni (Xocavənd) rayon məlis səbəsində sahə mühəvəkkili vəzifəsinə təyin etdilər. Az müdətədə gənc məlis işçisinin fealiyyəti nəinki rayonaya, hətta Vilayətin və Respublikanın rəhbər işklətlərinə məlum oldu.

Bir il burada işlədikdən sonra o, Şuşa rayon məlis idarəsinin cinayet-xatirəsən reisi vəzifəsini təyin olundu. Böyük vətən mühərbiyətə ərefəsində Məhəmmədəli Novruzov Kirovabadə (Gence), oradan isə Ağdam rayonuna təyin atıldı.

Həns rayonunda olursa olsun, cinayətlərin izini axtarıb tapır, çətin eməliyyatlara başçılıq edir, şəxsi nüümə göstərirdi.

Azərbaycan SSR Daxili İşlər Komissarlığı da sonra Məhəmmədəli Novruzovu bacarıqlı və qorxmaz eməliyyat işçisi kimi komisslərin Cinayət Mühərrib Şöbəsinin bölmə reisi vəzifəsinə irəli çəkir. O, təcəibili məlis işçisi kimi tez-tez müxtəlif rayonlarda göndərildi. Qorxmaz və cəsərli çekist kəbə sər yerlərə xüsusi ezməyiylərətən olmuş, üzürlər tehlükili canınan xanaxalanmasında fədakarlıq göstərmüşdür.

Böyük Vətən mühərbiyəsinin qızığın çağında Məhəmmədəli Novruzov Laçın rayonunu və qorxmaz eməliyyat işçisi kimi komisslərin Cinayət Mühərrib Şöbəsinin bölmə reisi vəzifəsinə təyin olundu. Sonra o, Ağcabədi rayonuna reis qəndərildi və 1946-ci ilə qədər orada işlədi. Hüquqşunas olmayı da unutmadı. Bakı Dövlət Universitetinin hüquq fakultəsindən qıyabı şobəsinə daxil olmuş 1951-ci ilde oranı müvafiqiyyətə bitti.

Böyük Vətən mühərbiyəsinin qələbə ilə başa çatdıqdan sonra 1946-ci ilde Məhəmmədəli Novruzov Bakıya çağrıldı və Respublika Daxili İşlər Nazirliyi Cinayət-Xatirə Şöbəsinin reisinin birinci müvəvvi vəzifəsinə təyin olundu. O, bu vəzifədə 1952-ci ilə qədər işlədi. O, Daxili İşlər Nazirliyinə gələn çoxsayılı şikayət məktublarını və telegrammlarla gələn həmənişlərə təqdim etdi. Cənayətkar destələr kəndləri qəret edir, yerli əhalini qorxıcı işlərlənən saxlayır, onları incidirlər. Hətta, onlara tabe olmayanları öldürürdülər. Novruzov Məhəmmədəlinin başçılıq etdiyi eməliyyat qrupu dəfələrə həm qurulurularla dənisişən dəvələnlər, onlar buna razılıq vermirdilər. Quldurlar Laçın dağlarında çəkist kəbə sər yerlərə xüsusi ezməyiylərətən olmuş, üzürlər tehlükili canınan xanaxalanmasında fədakarlıq göstərmüşdir.

Məhəmmədəli Novruzov 1959-cu ilde məlis podpolkovnik rütbəsi ilə istefaya gəndirdi. Xidmet vəzifəsinə sərhəd yeri tərkən iğidil, saylıq, fedakarlıq göstərdir. Böyük Vətən mühərbiyəsinin qələbə ilə başa çatdıqdan sonra 1946-ci ilde Məhəmmədəli Novruzov Bakıya çağrıldı və Respublika Daxili İşlər Nazirliyi Cinayət-Xatirə Şöbəsinin reisinin birinci müvəvvi vəzifəsinə təyin olundu. O, bu vəzifədə 1952-ci ilə qədər işlədi. O, Daxili İşlər Nazirliyinə gələn çoxsayılı şikayət məktublarını və telegrammlarla gələn həmənişlərə təqdim etdi. Cənayətkar destələr kəndləri qəret edir, yerli əhalini qorxıcı işlərlənən saxlayır, onları incidirlər. Hətta, onlara tabe olmayanları öldürürdülər. Novruzov Məhəmmədəlinin başçılıq etdiyi eməliyyat qrupu dəfələrə həm qurulurularla dənisişən dəvələnlər, onlar buna razılıq vermirdilər. Quldurlar Laçın dağlarında çəkist kəbə sər yerlərə xüsusi ezməyiylərətən olmuş, üzürlər tehlükili canınan xanaxalanmasında fədakarlıq göstərmüşdir.

Məhəmmədəli Novruzov 1959-cu ilde məlis podpolkovnik rütbəsi ilə istefaya gəndirdi. Xidmet vəzifəsinə sərhəd yeri tərkən iğidil, saylıq, fedakarlıq göstərdir. Böyük Vətən mühərbiyəsinin qələbə ilə başa çatdıqdan sonra 1946-ci ilde Məhəmmədəli Novruzov Bakıya çağrıldı və Respublika Daxili İşlər Nazirliyi Cinayət-Xatirə Şöbəsinin reisinin birinci müvəvvi vəzifəsinə təyin olundu. O, bu vəzifədə 1952-ci ilə qədər işlədi. O, Daxili İşlər Nazirliyinə gələn çoxsayılı şikayət məktublarını və telegrammlarla gələn həmənişlərə təqdim etdi. Cənayətkar destələr kəndləri qəret edir, yerli əhalini qorxıcı işlərlənən saxlayır, onları incidirlər. Hətta, onlara tabe olmayanları öldürürdülər. Novruzov Məhəmmədəlinin başçılıq etdiyi eməliyyat qrupu dəfələrə həm qurulurularla dənisişən dəvələnlər, onlar buna razılıq vermirdilər. Quldurlar Laçın dağlarında çəkist kəbə sər yerlərə xüsusi ezməyiylərətən olmuş, üzürlər tehlükili canınan xanaxalanmasında fədakarlıq göstərmüşdir.

Böyük Vətən mühərbiyəsinin qızığın çağında Məhəmmədəli Novruzov Laçın rayonunu və qorxmaz eməliyyat işçisi kimi komisslərin Cinayət Mühərrib Şöbəsinin bölmə reisi vəzifəsinə təyin olundu. Sonra o, Ağcabədi rayonuna reis qəndərildi və 1946-ci ilə qədər orada işlədi. Hüquqşunas olmayı da unutmadı. Bakı Dövlət Universitetinin hüquq fakultəsindən qıyabı şobəsinə daxil olmuş 1951-ci ilə qədər işlədi. O, Daxili İşlər Nazirliyinə gələn çoxsayılı şikayət məktublarını və telegrammlarla gələn həmənişlərə təqdim etdi. Cənayətkar destələr kəndləri qəret edir, yerli əhalini qorxıcı işlərlənən saxlayır, onları incidirlər. Hətta, onlara tabe olmayanları öldürürdülər. Novruzov Məhəmmədəlinin başçılıq etdiyi eməliyyat qrupu dəfələrə həm qurulurularla dənisişən dəvələnlər, onlar buna razılıq vermirdilər. Quldurlar Laçın dağlarında çəkist kəbə sər yerlərə xüsusi ezməyiylərətən olmuş, üzürlər tehlükili canınan xanaxalanmasında fədakarlıq göstərmüşdir.

Məhəmmədəli Novruzov 1959-cu ilde məlis podpolkovnik rütbəsi ilə istefaya gəndirdi. Xidmet vəzifəsinə sərhəd yeri tərkən iğidil, saylıq, fedakarlıq göstərdir. Böyük Vətən mühərbiyəsinin qələbə ilə başa çatdıqdan sonra 1946-ci ilde Məhəmmədəli Novruzov Bakıya çağrıldı və Respublika Daxili İşlər Nazirliyi Cinayət-Xatirə Şöbəsinin reisinin birinci müvəvvi vəzifəsinə təyin olundu. O, bu vəzifədə 1952-ci ilə qədər işlədi. O, Daxili İşlər Nazirliyinə gələn çoxsayılı şikayət məktublarını və telegrammlarla gələn həmənişlərə təqdim etdi. Cənayətkar destələr kəndləri qəret edir, yerli əhalini qorxıcı işlərlənən saxlayır, onları incidirlər. Hətta, onlara tabe olmayanları öldürürdülər. Novruzov Məhəmmədəlinin başçılıq etdiyi eməliyyat qrupu dəfələrə həm qurulurularla dənisişən dəvələnlər, onlar buna razılıq vermirdilər. Quldurlar Laçın dağlarında çəkist kəbə sər yerlərə xüsusi ezməyiylərətən olmuş, üzürlər tehlükili canınan xanaxalanmasında fədakarlıq göstərmüşdir.

Məhəmmədəli Novruzov 1959-cu ilde məlis podpolkovnik rütbəsi ilə istefaya gəndirdi. Xidmet vəzifəsinə sərhəd yeri tərkən iğidil, saylıq, fedakarlıq göstərdir. Böyük Vətən mühərbiyəsinin qələbə ilə başa çatdıqdan sonra 1946-ci ilde Məhəmmədəli Novruzov Bakıya çağrıldı və Respublika Daxili İşlər Nazirliyi Cinayət-Xatirə Şöbəsinin reisinin birinci müvəvvi vəzifəsinə təyin olundu. O, bu vəzifədə 1952-ci ilə qədər işlədi. O, Daxili İşlər Nazirliyinə gələn çoxsayılı şikayət məktublarını və telegrammlarla gələn həmənişlərə təqdim etdi. Cənayətkar destələr kəndləri qəret edir, yerli əhalini qorxıcı işlərlənən saxlayır, onları incidirlər. Hətta, onlara tabe olmayanları öldürürdülər. Novruzov Məhəmmədəlinin başçılıq etdiyi eməliyyat qrupu dəfələrə həm qurulurularla dənisişən dəvələnlər, onlar buna razılıq vermirdilər. Quldurlar Laçın dağlarında çəkist kəbə sər yerlərə xüsusi ezməyiylərətən olmuş, üzürlər tehlükili canınan xanaxalanmasında fədakarlıq göstərmüşdir.

Məhəmmədəli Novruzov 1959-cu ilde məlis podpolkovnik rütbəsi ilə istefaya gəndirdi. Xidmet vəzifəsinə sərhəd yeri tərkən iğidil, saylıq, fedakarlıq göstərdir. Böyük Vətən mühərbiyəsinin qələbə ilə başa çatdıqdan sonra 1946-ci ilde Məhəmmədəli Novruzov Bakıya çağrıldı və Respublika Daxili İşlər Nazirliyi Cinayət-Xatirə Şöbəsinin reisinin birinci müvəvvi vəzifəsinə təyin olundu. O, bu vəzifədə 1952-ci ilə qədər işlədi. O, Daxili İşlər Nazirliyinə gələn çoxsayılı şikayət məktublarını və telegrammlarla gələn həmənişlərə təqdim etdi. Cənayətkar destələr kəndləri qəret edir, yerli əhalini qorxıcı işlərlənən saxlayır, onları incidirlər. Hətta, onlara tabe olmayanları öldürürdülər. Novruzov Məhəmmədəlinin başçılıq etdiyi eməliyyat qrupu dəfələrə həm qurulurularla dənisişən dəvələnlər, onlar buna razılıq vermirdilər. Quldurlar Laçın dağlarında çəkist kəbə sər yerlərə xüsusi ezməyiylərətən olmuş, üzürlər tehlükili canınan xanaxalanmasında fədakarlıq göstərmüşdir.

Məhəmmədəli Novruzov 1959-cu ilde məlis podpolkovnik rütbəsi ilə istefaya gəndirdi. Xidmet vəzifəsinə sərhəd yeri tərkən iğidil, saylıq, fedakarlıq göstərdir. Böyük Vətən mühərbiyəsinin qələbə ilə başa çatdıqdan sonra 1946-ci ilde Məhəmmədəli Novruzov Bakıya çağrıldı və Respublika Daxili İşlər Nazirliyi Cinayət-Xatirə Şöbəsinin reisinin birinci müvəvvi vəzifəsinə təyin olundu. O, bu vəzifədə 1952-ci ilə qədər işlədi. O, Daxili İşlər Nazirliyinə gələn çoxsayılı şikayət məktublarını və telegrammlarla gələn həmənişlərə təqdim etdi. Cənayətkar destələr kəndləri qəret edir, yerli əhalini qorxıcı işlərlənən saxlayır, onları incidirlər. Hətta, onlara tabe olmayanları öldürürdülər. Novruzov Məhəmmədəlinin başçılıq etdiyi eməliyyat qrupu dəfələrə həm qurulurularla dənisişən dəvələnlər, onlar buna razılıq vermirdilər. Quldurlar Laçın dağlarında çəkist kəbə sər yerlərə xüsusi ezməyiylərətən olmuş, üzürlər tehlükili canınan xanaxalanmasında fədakarlıq göstərmüşdir.

Məhəmmədəli Novruzov 1959-cu ilde məlis podpolkovnik rütbəsi ilə istefaya gəndirdi. Xidmet vəzifəsinə sərhəd yeri tərkən iğidil, saylıq, fedakarlıq göstərdir. Böyük Vətən mühərbiyəsinin qələbə ilə başa çatdıqdan sonra 1946-ci ilde Məhəmmədəli Novruzov Bakıya çağrıldı və Respublika Daxili İşlər Nazirliyi Cinayət-Xatirə Şöbəsinin reisinin birinci müvəvvi vəzifəsinə təyin olundu. O, bu vəzifədə 1952-ci ilə qədər işlədi. O, Daxili İşlər Nazirliyinə gələn çoxsayılı şikayət məktublarını və telegrammlarla gələn həmənişlərə təqdim etdi. Cənayətkar destələr kəndləri qəret edir, yerli əhalini qorxıcı işlərlənən saxlayır, onları incidirlər. Hətta, onlara tabe olmayanları öldürürdülər. Novruzov Məhəmmədəlinin başçılıq etdiyi eməliyyat qrupu dəfələrə həm qurulurularla dənisişən dəvələnlər, onlar buna razılıq vermirdilər. Quldurlar Laçın dağlarında çəkist kəbə sər yerlərə xüsusi ezməyiylərətən olmuş, üzürlər tehlükili canınan xanaxalanmasında fədakarlıq göstərmüşdir.

Məhəmmədəli Novruzov 1959-cu ilde məlis podpolkovnik rütbəsi ilə istefaya gəndirdi. Xidmet vəzifəsinə sərhəd yeri tərkən iğidil, saylıq, fedakarlıq göstərdir. Böyük Vətən mühərbiyəsinin qələbə ilə başa çatdıqdan sonra 1946-ci ilde Məhəmmədəli Novruzov Bakıya çağrıldı və Respublika Daxili İşlər Nazirliyi Cinayət-Xatirə Şöbəsinin reisinin birinci müvəvvi vəzifəsinə təyin olundu. O, bu vəzifədə 1952-ci ilə qədər işlədi. O, Daxili İşlər Nazirliyinə gələn çoxsayılı şikayət məktublarını və telegrammlarla gələn həmənişlərə təqdim etdi. Cənayətkar destələr kəndləri qəret edir, yerli əhalini qorxıcı işlərlənən saxlayır, onları incidirlər. Hətta, onlara tabe olmayanları öldürürdülər. Novruzov Məhəmmədəlinin başçılıq etdiyi eməliyyat qrupu dəfələrə həm qurulurularla dənisişən dəvələnlər, onlar buna razılıq vermirdilər. Quldurlar Laçın dağlarında çəkist kəbə sər yerlərə xüsusi ezməyiylərətən olmuş, üzürlər tehlükili canınan xanaxalanmasında fədakarlıq göstərmüşdir.

Məhəmmədəli Novruzov 1959-cu ilde məlis podpolkovnik rütbəsi ilə istefaya gəndirdi. Xidmet vəzifəsinə sərhəd yeri tərkən iğidil, saylıq, fedakarlıq göstərdir. Böyük Vətən mühərbiyəsinin qələbə ilə başa çatdıqdan sonra 1946-ci ilde Məhəmmədəli Novruzov Bakıya çağrıldı və Respublika Daxili İşlər Nazirliyi Cinayət-Xatirə Şöbəsinin reisinin birinci müvəvvi vəzifəsinə təyin olundu. O, bu vəzifədə 1952-ci ilə qədər işlədi. O, Daxili İşlər Nazirliyinə gələn çoxsayılı şikayət məktublarını və telegrammlarla gələn həmənişlərə təqdim etdi. Cənayətkar destələr kəndləri qəret edir, yerli əhalini qorxıcı işlərlənən saxlayır, onları incidirlər. Hətta, onlara tabe olmayanları öldürürdülər. Novruzov Məhəmmədəlinin başçılıq etdiyi eməliyyat qrupu dəfələrə həm qurulurularla dənisişən dəvələnlər, onlar buna razılıq vermirdilər. Quldurlar Laçın dağlarında çəkist kəbə sər yerlərə xüsusi ezməyiylərətən olmuş, üzürlər tehlükili canınan xanaxalanmasında fədakarlıq göstərmüşdir.

Azərbaycan Respublikasının dünya birliyinə integrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

No 47 (2371) 8 dekabr 2023-cü il



Azərbaycan Respublikasının
Medianın İnkışafı Agentliyi

iQTİSADI ƏLAQƏLƏR GÜCLÜ OLARSA...

Hər bir dövlətin və ölkənin gücü ilk növbədə onun iqtisadiyyatı ile ölçüldür. Yəni, həmin ölkənin iqtisadiyyatı güclüdürse, heç şübhəsiz o dövlət daha sürətlə inkişaf edir, dünən iqtisadiyyatın integrasiyası olunur. Əlbəttə, bu məsələlər heç de asanlıqla öz həllini tapmır. Çünkü güclü iqtisadiyyat yaratmaq üçün hər bir dövlətin maddi-texniki bazası olmalıdır, yəraltı və yerüstü sərvətlərə yiyələnməli, üstəlik də həmin adını çəkdiyimiz məsələlər yüksək seviyyədə öz həllini tapmaq qadir olmalıdır.

Heç şübhəsiz, Azərbaycanın da müstəqilik dövründə qədəm qoyması ilə yanaşı, ölkənin iqtisadi həyatının esaslı surətində tərəfəsindən cəmi 30 ildən çox erməni işğalına məruz qalmış və ərzimizdən 20 faizi erməni fəsifləri tərəfindən zəbt edilmişdir. Bele bir çətin şəraitde Azərbaycan çox çətin və çıxılmaz bir anlaşa üzləşmişdi. Birincisi, öz müs-

təqiliyi qorumaq, ərazi bütövlüyünü təmin etmək, ikincisi de güclü iqtisadiyyata sahib olmaq. Təbii ki, bu problemləri bir neçə ilin içərisində həll etmək, yoluna qoymaq elə de asan məsələ deyildi. Ona görə məsələ, Ulu Önder Heydər Əliyev xalqın telebi ilə hakimiyyətə dəvet olunanandan sonra bu problemləri həll etmək üçün cıynını, çox ağrın altına verdi. Çünkü Azərbaycan hemin dövrdə hem daxilden, hem de xaricdən böyük təzyiqlər məruz qalırdı. Belə ki, bir çox ölkələr dövlətimizin zeif nöqtəsini bilib, öz maraqlarını təmin etmək üçün müxtəlif vasitələrdən istifadə edirdi. Bu cümlə vasitələrin gündən-günə artması gözənləndirdi. Amma Ulu Önder hemin məsələləri de nəzərə almış və dünənmiş müşərətə ilə Cəkici-Ceyhan layihəsinin həyata keçirilməsinə nail olmuşdur. İngiltərənin "BP" şirkəti ilə imzalanmış bu böyük neft məqaviləsi ölkəmizin geleceyi üçün çox uğurlu vələr verirdi. Elə hər şey de gözənləndiyi kimi oldu. Azərbaycanın dünya miqyaslı Bakı-Ceyhan neft kəməri bər muddətdən sonra istismara verildi. Üstəlik de digər layihələrin gerçekləşməsi üçün çox uğurlu addımlar atıldı. Çünkü Azərbaycan hem neft, hem də qaz ya taqları ilə çox zengin bir dövlətdir. Sonrakı layihələrdə Azərbaycan qazının Avropana ixracı da böyük uğur kimi həyata keçirildi, bütün burlarla bizim dostlarımız sevindilər, düşmənlərimiz isə xar oldular. Azərbaycanın Avropa və dünən iqtisadiyyatına integrasiyası bax bu böyük layihələrin gerçekleştirələşməsindən sonra daha geniş vüset aldı.

Ona qeyd edək ki, hər bir xarici dövlət o ölkəye, o memlekətə sərməyə qoyur ki, həmin yerde sabitlikdir və qanunların allılığı təmin edilir. Buna

göre de Ingiltərənin, İtaliyanın, Türkîyənin, Rusyanın, Macaristanın, Bolqarıstanın və eləcə də digər Avropa dövlətlərinin Azərbaycana maraqları daşı da artdı. Çünkü onlar gördük ki, artıq İngiltərə kimi böyük bir dünən gələcək malik olan dövlət Azərbaycanla çox möhtəşəm layihələrin həyata keçirməsi üçün müqavilələr imzalandı və bu müqavilələr heç şübhəsiz güclü iqtisadiyyatı olan ölkəmizin nüfuzunu beynəlxalq aləmdədən daşıda yüksəldirdi. Bu gün demək olar ki, Avropanın və eləcə də digər ölkələrin şirkətləri Azərbaycana çox böyük mərad göstərir. Belə ki onların sayı yuzlərdədir. Tek neft sahəsindəki yeniliklər deyil, sosial, mədəni və kənd təsərrüfatı sahələrindən Azərbaycana çox böyük maraqlar yaranıb. Çünkü ölkəmiz bu gün neftdən asılı vəziyyətdə deyildir, onun pambığı, hər dən, kənd təsərrüfatı məhsulları və eləcə də dünənmiş diqqətindən cəlb edən digər sərvətləri vardır. Bura turizmi de eləvə etsek, birmənələr olaraq deyiblər ki, ölkəmizdə bütün sahələrde xarici dövlətlərin sərməyə qoymaq maraqları artıb.

Bir fikri de xatırlamıştık ki, artıq Azərbaycan özünün ərazi bütövlüyünü təmamilə bərpə edib. Yəni, Qarabağda çox böyük təbii sərvətlər və eləcə də kənd təsərrüfatı üçün unikal şəhərsiz dənizlərimiz sevindilər, düşmənlərimiz isə xar oldular. Azərbaycanın Avropa və dünən iqtisadiyyatına integrasiyası bax bu böyük layihələrin gerçekleştirələşməsindən sonra daha geniş vüset aldı.

Ona qeyd edək ki, hər bir xarici dövlət o ölkəye, o memlekətə sərməyə qoyur ki, həmin yerde sabitlikdir və qanunların allılığı təmin edilir. Buna

mek mümkündür. Bu menada həmin işğaldan azad olunmuş rayonlarda yeni zavodların, fabriklarının, emal xəzərlərinin inşasına çox böyük münbit şərait var. Belə olun yerde elbette, xarici ölkələrin Azərbaycana maraqları daşıda artacaq, onlar ölkəmizdə daha böyük mebləğdə sərməyə qoyacaqdalar.

Avropanın ölkələri arasında ölkəmizə maraqlı göstəren dövlətlərdən biri de İtaliyadır. Çünkü İtaliyanın Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində fealiyyət göstərən onlara şirkətləri var. Bu şirkətlər de yaxşı bilişlər, hər hansı sahəyə sərməyə qoysalar, onlar bir neçə ilden sonra böyük gelir elədə edəcəklər. Artıq bu gəliri elədən İngiltərə, İtalya, Türkiye, Rusiya, Macaristan, Bolqarıstan və digər dövlətlər Azərbaycanda yeni layihələrin həyata keçirməsinə böyük maraqlı göstərilərlər.

Eyni zamanda, qardaş Türk dövlətləri ilə - Qazaxstan, Özbekistan, Qırğızistan, Türkmenistanla da çox böyük iqtisadi əlaqələrimiz yaranıb. Artıq Zəngilanın Ağbənd yaşayış sahəsində Araz çayının üstündə körpünün çəkilişinə və inşasına başlanılıb. Həmin yol Naxçıvanın keçərək, Türkiyəyə oradan da Avropana doğru uzaqlaşacaq. Bununla yanaşı, bu istiqamətdə hem dəmir yolu, hem də avtomobil yolu çəkiliçək. Bu isə Azərbaycanın dünya iqtisadiyyatına integrasiyasına üçün daha bir töhfəsidir desək, ya nilmariq.

FAIQ QISMƏTOĞLU

AZƏRBAYCAN RESPUBLİKASININ
MEDİANIN İNKİŞAFI AGENTLİYİNİN
MALİYYƏ YARDIMI İLƏ

Ulu Heydər! İlən on xəş çağında Tanrıının, töbötin böyxət etdiyi on məqəddəs, on pak nəməti. Bu çək kimi tomiz, toravat, cavan idi Heydər ruhu. Hər bir qurbə yaradığını novarda yaxşılaşdırmaq. Cənubi Qafqazda strateji cəhətdən çox önem kəsb edən bir ölkədir. İndi bizim Iranla, Zəngəzur dəhlizli layihəsinin həyata keçirməsi üçün çox yaxşı əlaqələrimiz yaranıb. Artıq Zəngilanın Ağbənd yaşayış sahəsində Araz çayının üstündə körpünün çəkilişinə və inşasına başlanılıb. Həmin yol Naxçıvanın keçərək, Türkiyəyə, oradan da Avropana doğru uzaqlaşacaq. Bununla yanaşı, bu istiqamətdə hem dəmir yolu, hem də avtomobil yolu çəkiliçək. Bu isə Azərbaycanın dünya iqtisadiyyatına integrasiyasına üçün daha bir töhfəsidir desək, ya nilmariq.

Yeni zaman, qardaş Türk dövlətləri ilə - Qazaxstan, Özbekistan, Qırğızistan, Türkmenistanla da çox böyük iqtisadi əlaqələrimiz yaranıb. Artıq Zəngilanın Ağbənd yaşayış sahəsində Araz çayının üstündə körpünün çəkilişinə və inşasına başlanılıb. Həmin yol Naxçıvanın keçərək, Türkiyəyə, oradan da Avropana doğru uzaqlaşacaq. Bununla yanaşı, bu istiqamətdə hem dəmir yolu, hem də avtomobil yolu çəkiliçək. Bu isə Azərbaycanın dünya iqtisadiyyatına integrasiyasına üçün daha bir töhfəsidir desək, ya nilmariq.

Ulu Heydər! İlən on xəş çağında Tanrıının, töbötin böyxət etdiyi on məqəddəs, on pak nəməti. Bu çək kimi tomiz, toravat, cavan idi Heydər ruhu. Hər bir qurbə yaradığını novarda yaxşılaşdırmaq. Cənubi Qafqazda strateji cəhətdən çox önem kəsb edən bir ölkədir. İndi bizim Iranla, Zəngəzur dəhlizli layihəsinin həyata keçirməsi üçün çox yaxşı əlaqələrimiz yaranıb. Artıq Zəngilanın Ağbənd yaşayış sahəsində Araz çayının üstündə körpünün çəkilişinə və inşasına başlanılıb. Həmin yol Naxçıvanın keçərək, Türkiyəyə, oradan da Avropana doğru uzaqlaşacaq. Bununla yanaşı, bu istiqamətdə hem dəmir yolu, hem də avtomobil yolu çəkiliçək. Bu isə Azərbaycanın dünya iqtisadiyyatına integrasiyasına üçün daha bir töhfəsidir desək, ya nilmariq.

FAIQ QISMƏTOĞLU

AZƏRBAYCAN RESPUBLİKASININ
MEDİANIN İNKİŞAFI AGENTLİYİNİN
MALİYYƏ YARDIMI İLƏ

Ulu Heydər! İlən on xəş çağında Tanrıının, töbötin böyxət etdiyi on məqəddəs, on pak nəməti. Bu çək kimi tomiz, toravat, cavan idi Heydər ruhu. Hər bir qurbə yaradığını novarda yaxşılaşdırmaq. Cənubi Qafqazda strateji cəhətdən çox önem kəsb edən bir ölkədir. İndi bizim Iranla, Zəngəzur dəhlizli layihəsinin həyata keçirməsi üçün çox yaxşı əlaqələrimiz yaranıb. Artıq Zəngilanın Ağbənd yaşayış sahəsində Araz çayının üstündə körpünün çəkilişinə və inşasına başlanılıb. Həmin yol Naxçıvanın keçərək, Türkiyəyə, oradan da Avropana doğru uzaqlaşacaq. Bununla yanaşı, bu istiqamətdə hem dəmir yolu, hem də avtomobil yolu çəkiliçək. Bu isə Azərbaycanın dünya iqtisadiyyatına integrasiyasına üçün daha bir töhfəsidir desək, ya nilmariq.

Ulu Heydər! İlən on xəş çağında Tanrıının, töbötin böyxət etdiyi on məqəddəs, on pak nəməti. Bu çək kimi tomiz, toravat, cavan idi Heydər ruhu. Hər bir qurbə yaradığını novarda yaxşılaşdırmaq. Cənubi Qafqazda strateji cəhətdən çox önem kəsb edən bir ölkədir. İndi bizim Iranla, Zəngəzur dəhlizli layihəsinin həyata keçirməsi üçün çox yaxşı əlaqələrimiz yaranıb. Artıq Zəngilanın Ağbənd yaşayış sahəsində Araz çayının üstündə körpünün çəkilişinə və inşasına başlanılıb. Həmin yol Naxçıvanın keçərək, Türkiyəyə, oradan da Avropana doğru uzaqlaşacaq. Bununla yanaşı, bu istiqamətdə hem dəmir yolu, hem də avtomobil yolu çəkiliçək. Bu isə Azərbaycanın dünya iqtisadiyyatına integrasiyasına üçün daha bir töhfəsidir desək, ya nilmariq.

Ulu Heydər! İlən on xəş çağında Tanrıının, töbötin böyxət etdiyi on məqəddəs, on pak nəməti. Bu çək kimi tomiz, toravat, cavan idi Heydər ruhu. Hər bir qurbə yaradığını novarda yaxşılaşdırmaq. Cənubi Qafqazda strateji cəhətdən çox önem kəsb edən bir ölkədir. İndi bizim Iranla, Zəngəzur dəhlizli layihəsinin həyata keçirməsi üçün çox yaxşı əlaqələrimiz yaranıb. Artıq Zəngilanın Ağbənd yaşayış sahəsində Araz çayının üstündə körpünün çəkilişinə və inşasına başlanılıb. Həmin yol Naxçıvanın keçərək, Türkiyəyə, oradan da Avropana doğru uzaqlaşacaq. Bununla yanaşı, bu istiqamətdə hem dəmir yolu, hem də avtomobil yolu çəkiliçək. Bu isə Azərbaycanın dünya iqtisadiyyatına integrasiyasına üçün daha bir töhfəsidir desək, ya nilmariq.

Ulu Heydər! İlən on xəş çağında Tanrıının, töbötin böyxət etdiyi on məqəddəs, on pak nəməti. Bu çək kimi tomiz, toravat, cavan idi Heydər ruhu. Hər bir qurbə yaradığını novarda yaxşılaşdırmaq. Cənubi Qafqazda strateji cəhətdən çox önem kəsb edən bir ölkədir. İndi bizim Iranla, Zəngəzur dəhlizli layihəsinin həyata keçirməsi üçün çox yaxşı əlaqələrimiz yaranıb. Artıq Zəngilanın Ağbənd yaşayış sahəsində Araz çayının üstündə körpünün çəkilişinə və inşasına başlanılıb. Həmin yol Naxçıvanın keçərək, Türkiyəyə, oradan da Avropana doğru uzaqlaşacaq. Bununla yanaşı, bu istiqamətdə hem dəmir yolu, hem də avtomobil yolu çəkiliçək. Bu isə Azərbaycanın dünya iqtisadiyyatına integrasiyasına üçün daha bir töhfəsidir desək, ya nilmariq.

Ulu Heydər! İlən on xəş çağında Tanrıının, töbötin böyxət etdiyi on məqəddəs, on pak nəməti. Bu çək kimi tomiz, toravat, cavan idi Heydər ruhu. Hər bir qurbə yaradığını novarda yaxşılaşdırmaq. Cənubi Qafqazda strateji cəhətdən çox önem kəsb edən bir ölkədir. İndi bizim Iranla, Zəngəzur dəhlizli layihəsinin həyata keçirməsi üçün çox yaxşı əlaqələrimiz yaranıb. Artıq Zəngilanın Ağbənd yaşayış sahəsində Araz çayının üstündə körpünün çəkilişinə və inşasına başlanılıb. Həmin yol Naxçıvanın keçərək, Türkiyəyə, oradan da Avropana doğru uzaqlaşacaq. Bununla yanaşı, bu istiqamətdə hem dəmir yolu, hem də avtomobil yolu çəkiliçək. Bu isə Azərbaycanın dünya iqtisadiyyatına integrasiyasına üçün daha bir töhfəsidir desək, ya nilmariq.

Ulu Heydər! İlən on xəş çağında Tanrıının, töbötin böyxət etdiyi on məqəddəs, on pak nəməti. Bu çək kimi tomiz, toravat, cavan idi Heydər ruhu. Hər bir qurbə yaradığını novarda yaxşılaşdırmaq. Cənubi Qafqazda strateji cəhətdən çox önem kəsb edən bir ölkədir. İndi bizim Iranla, Zəngəzur dəhlizli layihəsinin həyata keçirməsi üçün çox yaxşı əlaqələrimiz yaranıb. Artıq Zəngilanın Ağbənd yaşayış sahəsində Araz çayının üstündə körpünün çəkilişinə və inşasına başlanılıb. Həmin yol Naxçıvanın keçərək, Türkiyəyə, oradan da Avropana doğru uzaqlaşacaq. Bununla yanaşı, bu istiqamətdə hem dəmir yolu, hem də avtomobil yolu çəkiliçək. Bu isə Azərbaycanın dünya iqtisadiyyatına integrasiyasına üçün daha bir töhfəsidir desək, ya nilmariq.

Ulu Heydər! İlən on xəş çağında Tanrıının, töbötin böyxət etdiyi on məqəddəs, on pak nəməti. Bu çək kimi tomiz, toravat, cavan idi Heydər ruhu. Hər bir qurbə yaradığını novarda yaxşılaşdırmaq. Cənubi Qafqazda strateji cəhətdən çox önem kəsb edən bir ölkədir. İndi bizim Iranla, Zəngəzur dəhlizli layihəsinin həyata keçirməsi üçün çox yaxşı əlaqələrimiz yaranıb. Artıq Zəngilanın Ağbənd yaşayış sahəsində Araz çayının üstündə körpünün çəkilişinə və inşasına başlanılıb. Həmin yol Naxçıvanın keçərək, Türkiyəyə, oradan da Avropana doğru uzaqlaşacaq. Bununla yanaşı, bu istiqamətdə hem dəmir yolu, hem də avtomobil yolu çəkiliçək. Bu isə Azərbaycanın dünya iqtisadiyyatına integrasiyasına üçün daha bir töhfəsidir desək, ya nilmariq.

Ulu Heydər! İlən on xəş çağında Tanrıının, töbötin böyxət etdiyi on məqəddəs, on pak nəməti. Bu çək kimi tomiz, toravat, cavan idi Heydər ruhu. Hər bir qurbə yaradığını novarda yaxşılaşdırmaq. Cənubi Qafqazda strateji cəhətdən çox önem kəsb edən bir ölkədir. İndi bizim Iranla, Zəngəzur dəhlizli layihəsinin həyata keçirməsi üçün çox yaxşı əlaqələrimiz yaranıb. Artıq Zəngilanın Ağbənd yaşayış sahəsində Araz çayının üstündə körpünün çəkilişinə və inşasına başlanılıb. Həmin yol Naxçıvanın keçərək, Türkiyəyə, oradan da Avropana doğru uzaqlaşacaq. Bununla yanaşı, bu istiqamətdə hem dəmir yolu, hem də avtomobil yolu çəkiliçək. Bu isə Azərbaycanın dünya iqtisadiyyatına integrasiyasına üçün daha bir töhfəsidir desək, ya nilmariq.

Ulu Heydər! İlən on xəş çağında Tanrıının, töbötin böyxət etdiyi on məqəddəs, on pak nəməti. Bu çək kimi tomiz, toravat, cavan idi Heydər ruhu. Hər bir qurbə yaradığını novarda yaxşılaşdırmaq. Cənubi Qafqazda strateji cəhətdən çox önem kəsb edən bir ölkədir. İndi bizim Iranla, Zəngəzur dəhlizli layihəsinin həyata keçirməsi üçün çox yaxşı əlaqələrimiz yaranıb. Artıq Zəngilanın Ağbənd yaşayış sahəsində Araz çayının üstündə körpünün çəkilişinə və inşasına başlanılıb. Həmin yol Naxçıvanın keçərək, Türkiyəyə, oradan da Avropana doğru uzaqlaşaca

